

*Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, artıq Ermənistan–Azərbaycan münaqişəsi adlı bir problem mövcud deyil. Bu münaqişə tarixdə qalıb. Ona görə də hazırda masada münaqişənin həlli məsələsi deyil, yalnız 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sənədlərin icrası məsələsi mövcuddur. Prezident İlham Əliyevin dediyi kimi, münaqişəni ATƏT-in Minsk qrupu 30 il ərzində nizamlaya bilməsə də, Azərbaycan özü 44 gün ərzində həll edib.*

# Avropa İttifaqı regionda sülh yaradılması işinə dəstəyini davam etdirir

İndi əsasən Rusiya, Azərbaycan və Ermənistan liderlerinin 10 noyabr birge bəyanatının bəndlərinin icrası haqqında danışmaq olar. Elinə Azərbaycan lideri də dəfələrlə bunu bəyan edib. Qeyd edilməlidir ki, hələ Rusiya da bu məsələdə özünün vasitəçilik səylərini ortaya qoymaqdadır. Hətta Avropa İttifaqı da Cənubi Qafqazda davamlı sülh yaradılmasında, Ermənistanın Moskvada qəbul olunmuş məlum iki bəyanatın icrasında maraqlı olduğunu bəyan edib.

İyulun 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərkən də söhbət Brüssel gündəliyinə aid məsələlərdən gedib. Şarl Mişel yenə də Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb. O, Avropa İttifaqının Ermənistan ve Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Prezident İlham Əliyev isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə keçirilmiş üçtərəflı



görüşləri, bu çərçivədə əldə olunmuş razılışmaları yada salaraq, ölkəmizin Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində danışçıların real nticicələrə getirib çıxaracağına ümidi var olduğunu ifadə edib.

Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın üzləşdiyi genişmişqasılı mina problemindən danışır və birinci Ermənistan–Azərbaycan müharibəsində etibarən itkin düşmüş hesab olunan 4000 nəfərə yaxın

azərbaycanlılarının taleyinə Ermənistan tərefindən aydınlıq gətirilməsinin vacibliyi vurğulayıb.

Xatırlatmaq yerinə düşərdi ki, bu il aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsselde Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş baş tutmuş və müsbət nəticələr əldə olunduğu barədə məlumatlar yayılmışdı. Şarl Mişel bildirmişdi ki, çox gözəl və səmərəli görüş keçirilib. Onun sözlerine görə, Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf Avropa İttifaqı üçün olduqca mühümdür: "Ona görə də biz bütün müsbət səyləri, etimadyarətma tədbirlərini dəstəkləməklə maşğuluq və bu gec böyük bir irəliliyə nail olduq. Bu işə o deməkdir ki, biz hamımız birlikdə sülh danışçıları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlanmağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz, həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi gruppı, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti heftlərdə əldə olunacaq tərəqqini nəzərdən keçirmek üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq".

Təbii ki, Avropa strukturlarından "böyük bir irəliliy" barədə xəber eşitmək xoş idi. Birinci dəfə idki, Avropa İttifaqı tərəflər arasında sülh yaradılması işinə ciddi töhfələr verməyə başlayırdı. Cənab Mişelin bu günlərdə etdiyi sonuncu zəng də regionda sülh yaradılmasına, ölkələr arasında qarşılıqlı əməkdaşlığın qurulmasına dəstək məqsədi daşıyır. Amma Ermənistan münaqişə dövründə problemin sülh yolu ilə həllindən imtina etməkle ordusunu və minlərlə canlı qüvvəsini güdəza verdiyi kimi, postmünaqişə dövründə də bütün bu faydalı təkiflərdən yararlanmağa can atmir. Bu istiqamətdə daha çox Azərbaycan, Rusiya və Avropa İttifaqı səyər göstərir. Hər halda, inanıraq ki, Ermənistan da, nəhayət, öz öhdəliklərinə eməl etməyə başlayacaq.

**Nizami SÜLEYMANOV,  
Azərbaycan Dövlət İqtisad  
Universitetinin professoru, tarix  
elmləri doktoru**